

"Qələbə olacaq, mütləq olacaq!"



**Qərənfil Dünyamınqızı
Əməkdar jurnalist**

Kiçik arayış. Nəzakət Salah qızı Məmmədova. Şairə-publisist. Respublika Xatirə Kitabı Redaksiyasının baş redaktoru.

Yazıcılar və Jurnalistlər Birliyinin üzvü, "Yada düşdü" ədəbi-bədii jurnalın təsisçisi, baş redaktoru.

"Ömrüm", "Ömrün qatarı", "Saralılmış yaprağa benzeyir ömrüm", "Yurd dediyim bu torpaq" kitablarının müəllifi. Prezident mükafatçısı,

"Qızıl qələm", "Rəsul Rza", "Mikayıl Müşfiq" mükafatları laureatçısı.

Tam səmimiyyətimlə etiraf edim ki, az-maz yazı-pozi adamlı olmağımı baxmayaraq həmişə şairlərə qibte ilə yanaşmışam, "qəlbini zəngin poeziya xəzinəmizin gülüstanına, çəmənzarına açan söz xırıdarlarına" əlçatmaz baxmışam. Bir sözə "şairlər ayrı insan növüdürler" fikrile tamamilə razılaşmışam. Hətta onların yer üzünə Tanrı töhfəsi, Tanrı sevgisi olduğuna heç şübhəm yoxdur. Bu gün onlardan biri, şairə-publisist Nəzakət xanım haqqında söz açmaq istərdim. Mənə elə gəlir ki, bu ad ona qoyulmayıb, elə onunla birligde doğulub, boyuna-buxunu-na, ədəbinə-ərkanına biçilib. "Adına oxşayan, onu doğrudan insanlar çox olmur". Xüsusən də təzadalarla dolu, hər şeyin madiyatla "qiymət"ləndirildiyi bir zamanda...

Onu beş-altı ildir tanıyorum. Söyündən əvvəl özünə, ədəb-ərkanına, xaim-xatınlığına vuruldum. Və bu vurğunluq məni ona daha çox bağladı. Şeirlərini oxudum, səhbətini diniydəm, qəlbini, ruhunu duydum. İlahi bu qadının sözü də, özü de başdan-başa milli ruha, kökə-soya göklənib. O, ruhda "elinə-obasına, ocağına, sevdiyinə, doğmalarına dəyər verən Azərbaycan xanımı, anası, bacısı" eks olunub. O, ruhdan itirilmiş

yurd ağrısı, Vətənsizlik dərdi boylanır. "Dərdlər içinde ən ağır dərd olan Yurd həsrəti, Yurd dərdi" Nəzakət xanımı için-için göynədir, yandırır, sızlədir. Daşına, çinqılına həsrət qaldığı Şuşa, Xocalı, Laçın, Zəngilan yanğısı ilə

**Yurd dediyim bu torpaq
Döyüş qərargahımdır.
Hər çinqılı hər daşı,
Ulu səcdəgahımdır**

-söyləyən şair Vətənin qayası-nın, çinqılının, mamırının belə müqəddəs olduğunu bir daha vurğulayır. Əksər şerlərində günü-müzün ən aktual məsəlesi, Qara-bağ dərdi, millet harayı, torpaq it-kisi, Vətən iztirabı çözülür. Bu dərd, bu ağrı onun qəlbini yandırıb-yaxsa da şeirlərində üsyankarlıq, zəfər, qürur, qələbə müjdəsi var. Və o müjdəni Azərbaycan əsgərinin bəxş edəcəyinə böyük inam, ümidi var.

**Səndən söz açdıqca yorulmur ürək,
Ümidlər açılır hey çiçək-ciçək.
Əzminlə yurduma zəfər geləcək,
Zəfər ünvanısan Vətən əsgəri.**

Və yaxud,

**Bir gün mütləq uculacaq,
Bu dərdin, qəmin hasarı.
Çiçəkləyər bu millətin,
Ümid dolu arzuları.**

Dünyada ən ağır köç ana, ata köçüdürü" deyirlər. Bu ağır yük vaxtından çox əvvəl Nəzakət xanımın ciyinlərinə düşüb. Nağıla bənzər o xoşbəxt qururlu, vüqarlı günlərinin xıffətini çəkən şairə "Ata" şerində onun itgisilə heç barışmir:

**Qururum, vüqarım, həm güvənc yerim,
Əlçatmaz zirvəsen, bir qarlı dağsan.
Sən mənim ən ali həyat məktəbim,
Ata ölməmisən, qəlbimdə sağısan.**

Deyirlər ki, "hər fəsil gelişilə ilə yer üzünə özünəməxsus büsət gətirdiyi kimi, hər kitabın da nəşri qəlbərə sevinc, təzə-tər nəfəs bəxş edir". Nəzakət xanımın da

2018-ci ildə işiq üzü görən "Yurd dediyim bu torpaq" kitabı qarşımızdadır. Əvvəl vərəqlədim, həzin, duyğu dolu misralar "suya möhtac çöl kimi" ruhumu hopdu və "poesiyanın sırlı-sehrlili, cazibədar axını" onu oxumağa vadardı. Oxudum, şeirlərinin hər birinin öz mənası, öz məzmunu var. Hər sözü,



hər misrası milli yaddaşa, milli ruha kökləndiyi üçün şerlərindən bir ümidi işığı böylanır. "O şairin ki üzündə, cöhrəsində nur, işiq var, deməli, onun ruhundan sözü-lən gözəl şeirlərində də bu nur, işiq o qədər görünür". Əslində Nəzakət xanım özü işıqlı, nurlu bir insandır. Elə bil həmişə gülümşəyir, üz-gözündən nur süzülür, düşünsür-sən "bu qədər işığı, duruluğu hardan alıb bu insan? Duruşu da, gülləndə gülüşü, danışanda danışığı da, yazanda sözü də işiq olan in-sandır - Nəzakət xanım". Bu durulmuş yaradıcılığına da hopub. Üzündən, qəlbindən sözü-lən bu nur şeirlərinə bələnib, onu ağuşuna alıb. "Mən bu şairin sözünün işığına bələnmək istəyirəm!" söyləyən Barat Vüsal ne qədər haqlı imiş. Əslində təkcə o yox, Nəzakət xanımı oxuyan, duyan hər kəs o işığa bələnmək, o işığda nurlanmaq istəyir. Çünkü o işıqdan qəlbərə "amat, kamal, əməl" paklığı sözü-lər.

**Hər kəsin qəlbində dinsin vicdanı,
Nə olar, həyatı möcüzə bilək.
Zamanı incidib, qovan dünyani,**

Qorusun gözəllik, məhəbbət, istək- söyləyən xanımın şerlərin-də "hər sözün öz rəngi, öz ahəngi" olduğu üçün "beynə nüfuz edir, qələbə hakim kəsilir". Bu poeziya da zəif söz yoxdur, onlar oynaq, canlı və axıcıdır. Deyim-üstlüb tərzi özünəməxsusdur. Güclüdür, sadədir, ortababdır. Fərq etməz.

Yenidir, təravətlidir, orijinallığı-lə, fərdiliyilə, bədii zövqilə, estetik duyumui-lə, fikirlərinin aydınlıgilə, ardıcılıgilə, dilinin və üslubunun sadəliyi-lə. Bu ondan ireli gəlir ki, o, müraciət etdiyi hər mövzuya eyni sevgilə, eyni səmimiyyətlə yanaşır.

Səmimiyyət, Nəzakət xanımın həyat kredosudur. İndi çoxlarının yalançı "səmimiyyət"ə büründüyü bir vaxtda, xoşbəxtlikdən Nəzakət xanım onu həm yaradıcılığında, həm həyatında qoruyub saxlaya bilib.

Odur ki, oxucu onun ilhamının səmimiyyətinə inanır və onu se-vərəkdən oxuyur, qəlbən duyur.

"Yükümü tutmuşam gördük-lərimdən" -deyən Nəzakət xanım təkcə bir şairə kimi yox, həm də bir ana kimi oxucusunu Vətən, Yurd, Millət qeyrəti çəkməye səs-ləyir. Oxucu "duygulanır, təsirlə-nir, təzələnir, səfərbər olur".

**Vətən çırpınırdı ağrı içinde
Qırırla-qırırla qalmışdı yollar
Qeyrət qılıncını çəkib gedirdi
Vətəni anatək sevən oğullar.**

"Bir sabah var-ümidimi bu sa-baha bağlamışam" -söyləyən şairə xanım istər həyatda, istər yara-dıcılığında sabah çox ümidi-lidir. Tanrisının çox şükürlü bəndəsi olan Nəzakət xanım

**Mən ömrümü sabahlara bağlayıram.
İtirdiyim hər nə varsa,
sabahında tapacağam"**

-deyərək oxucusunu hər an ümidlə, inamlı mübarizəyə səs-ləyir. O, sabahda Qələbə var! Şairə-publisist Sona xanım Vəliyeva demiş "Qələbə olacaq, mütləq olacaq!".